

SVETLANA QASIM qızı MƏMMƏDOVA

Baş müəllim

BDU-nun İngilis dili (təbiət elmləri) kafedrasının baş müəllimi

İş telefonu: 012-539-02-12

İmeyl: sveta291941@mail.ru



QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1941- ci il Yanvarın 29-da Tovuz şəhərində ziyalı ailəsində anadan olmuşdur.
- ❖ 1958- ci ildə Lənkaran şəhərindəki 1 saylı orta məktəbində təhsil alıb.
- ❖ 1962- ci ildə Bakı şəhər M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb.
- ❖ Ailəlidir, dörd övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

❖

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1989-cu ildən BDU-nun İngilis dili kafedrasında **baş müəllim**
- ❖ 1983-1989– BDU-nun ingilis dili kafedrasında **müəllim**
- ❖ 1973-1983 – BDU-nun ingilis dili kafedrasında **baş ləbarant**
- ❖ 1967- 1973 – S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Qərbi Avropa Dilləri kafedrasında **laborant**

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ İngilis dili

TƏDQIQAT SAHƏSİ

- ❖ İngilis dilinin metodikası və qrammatikası

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

- ❖ 1987, İslam dini və Azərbaycan antroponomiyası "Elm və həyat" jurnalı №2, Bakı. səh. 18-19.
- ❖ 1987, Kitabı Dədə Qorquda Şəxs adları "Kənd həyatı" jurnalı, № 7, Bakı. səh. 44-45.
- ❖ 1999, "Ata həm də analıq edir" Azərbaycan təbiəti jurnalı, №1-2, Bakı. səh.40.
- ❖ 2000, "Kaftar sürüsü" Azərbaycan təbiəti jurnalı, ;3-4, Bakı. səh 38-43.
- ❖ 1999, "Xaş-Xaş" Mister X qəzeti, № 30.12.09.02, Bakı.
- ❖ 2008, "Morfem təhlili haqqında ümumi məlumat" Dil və Ədəbiyyat jurnalı , № 4 (64) Bakı səh.46-47.
- ❖ 2010, İngilis dilində derivasion morfem vasitəsilə yaranan düzəltmə sözlər. Dil və ədəbiyyat jurnalı

3(74)

- ❖ 2011, Nitq hissələri haqqında. Dil və ədəbiyyat jurnalı 3(79)
- ❖ 2012, Tabeli mürəkkəb cümlələrdə baş cümlənin transformasiyaya uğraması. Dil və ədəbiyyat jurnalı 4(84)
- ❖ 2013, Azərbaycan və alman atalar sözlərinin müqayisəsi. Dil və ədəbiyyat jurnalı 3(87)
- ❖ 2014, İsimlərdə terminləşmə prosesi: Dil və ədəbiyyat jurnalı 2(90)
- ❖ 2014, Методика преподавания английского языка. Dil və ədəbiyyat jurnalı 4(92)
- ❖ 2015, Qədim Azərbaycan dilində tayfa dili xüsusiyyətləri. Dil və ədəbiyyat jurnalı 2(94)
- ❖ 2015, При относительном переводе калькировании роль фразеологических единиц. Dil və ədəbiyyat jurnalı 2(94)
- ❖ Azərbaycanca ingiliscə hüquq terminləri lüğəti, dərs vəsaiti, “Turan evi” nəşr.
- ❖ 2016, İngilis dilində inkar prefikslərinə dair. Dil və ədəbiyyat jurnalı 3(99)
- ❖ 2017, məqalə, Tədris prosesində tənqidi düşünmə. Dil və ədəbiyyat jurnalı 2 (102) səh 328-330

Kitablar

- ❖ 1998, «Chemistry» - kimya və fizika fakültəsinin tələbələri üçün metodik vəsait.
- ❖ 2003, «English Reader» - azərb. bölməsi tələbələri üçün əlavə oxu.
- ❖ 2008, «Stories » Azərb. Və rus bölmələri tələbələri üçün əlavə oxu.
- ❖ 2009, «Physics» - fizika fakültəsinin tələbələri üçün dərs vəsaiti.